

**Uşaq tərbiyəsi haqqında maraqlı fikirlər və onların pedaqoji elm üçün əhəmiyyəti**

**İnqilab Xəlilov,**  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,  
**Allahverdi Eminov,**  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

**Rəyçilər:** Şəfiqə Tahirova,  
pedaqogika üzrə fəlsəfə doktoru  
Maya Heydərova,  
pedaqogika üzrə fəlsəfə doktoru

*Məqalədə göstərilir ki, uşaqlar barədə yazmaq ən çətin, mürəkkəb iş hesab olunur. Unutmayıq ki, özümüz də bir zaman uşaq olmuşuq. Görünür, ipə-sapa yatmayan, qayda-qanun tanımayan azadlıq, sərbəstlik necə də gözaldır, deyin uşaqlığımızı xatırlayıb bu masul işdən çıxınır. Məqalədə uşaqların hayatından bəhs edən maraqlı faktların pedaqoji fikir tarixi üçün əhəmiyyəti də vurgulanır.*

**Açar sözlər:** indigo - uşaqlar, ibtidai sinif, uşaq tərbiyəsi, mənəvi fəaliyyət, ətraf mühit, valideynlərin təsiri, səsiallaşan insan, emiqrasiya, əqli inkişaf modeli

**Ключевые слова:** дети - индиго, начальный класс, воспитание детей нравственная деятельность, окружающая среда, взаимодействие родителей, социализированный человек, эмиграция, модели умственного развития

**Key words:** indigo - children, primary school, child educa-

tion, moral activity, environment, thinking style, influence of parents, socialization, emigration, mental development model

Uşaqların cəmiyyətdə ilk öncə emosional-hissi ovqata malik olduğunu qavramalıq. O, müsbət və mənfi xüsusiyyətlərin ilk manbayıdır (sağa və sola – yol buradan başlayır), biza taraf golən böyüdücü şüşəyə bənzəyir. Biza isə o qalır ki, onları diqqətlə izləyək. Və ona inanmalyıq ki, hər bir cocuq (necə da yaşamış ömründə heyif silənmədən o illər qayıdardıq!) kiçik, lakinən

"yazalmış" ev ensiklopediyasıdır – yazarları haqlıdır.

Maraqlıdır, uşaq böyükleri daim izləyir, götür-qoy edir, eşitdiklərinə cavab hazırlayırlar. Bu hal sükütlə başşırı, yeni böyüklerin sahvlərini gördükcə müdrikliyi itirir, ona elə goril ki, həyatı mələnasibəti bu cür olmalıdır; ürəyindən piçıldır: atam, anam müdrik, danışır, müdrik hərəket edir... Bu piçiltülər təsadüfi baxışlarının məhsulu deyil, yaxşı qarvamışa, albəttə, allığı müşahidəni – faydanı daqiqləşdirməliyik. Belə uşaqda yaranan logonu, yani mənəni dütşnməliyik. Önlərin istəyidir: evvələ, mən, sonra sən; daha doğrusu, evvəla özüm, sonra ham! Bu, nə daracada düzgündür və necə qiyəmtəndirmək lazımdır?

Çalışmaq, görünən hərəkətləri təhlil etmək baxımından, xüsusi hər bir ana hissədir ki, övladında "Mən" anlama aya拜, ilbəl üstünlük yaradır – bu, siqnal olmalıdır, mənfi fenomenə çevrilə bilər; cümkəni artıq öz həmyəsişlərinin mühitinə ayaq açır, ailə streotiplerində saatlarla uzaqlaşır, bu vacibdir.

Artıq, valideynin narahatlığı başlanır və deyək ki, ana şübhələnir: balam daxilən

özgələşir, bir gədər sişirtsəm – emirərasıya məruz qalar. Yaddaşma-başqasalma-özgələşmə qorxulu xüsusiyyətdir, hətta böyük yaşı uşaqların varlığında həpəndə şartlaşır.

Psixoloqların qənaəti tamamilə düzgündür ki, bu tipli uşaqları "amerqrand" adlandırmışlar. Və eyni zamanda, bu prosesin başvermə səbəblərini müəyyənənləşdirmişlər: *Birincisi*, səsialdır. *İkinci*, davranışdır. *Üçüncü*, siyasidır; bù, əsasən, yeniyetməlkəndən başlayır.

Bu "üçlüyün" fəlsəfəsində böyük filosof və yazıçı F.Bekonun fikri dayanır ki, onu "mənəvi fəaliyyət" – adlandırmışdır. Bu anlaysış öz yerini, hallını tapandırır, istək və eməli iş bir-birinə dayaq olur. Uşaqlar düşünüb müəyyən qərar çıxarırlar; iradə isə bu qərarın reallaşmasında yardımçı olur. Mənəvi fəaliyyətin harmonik inkişafı (artıq bağçaya gedir) uşaqın düşüncə imkanlarını nitiq vasitəsilə təza çıxarırlar.

Adətən, uşaqlar öz davranışlarındakı çatışmazlıqları yətərinə anlımlar. Uşaqların tərbiyəsində iddiaları arasında bir problemlə rast gəlirik: *indigo uşaqlar. Biz beləsini tənqiriqu?*

O uşaqlar qapalı asosial insanlardır. Müşahidə zamanı

görürsən ki, səs-küydən, vərdövlətdən, şan-şörətdən uzaq gəzirlər, hətta maraqlanmırlar. Onlar üçün nə nüfuzlu adam var, nə də "seçilmiş" insanlar. Belələrini "büt" hesab etmirlər. Lakin talelərimi, gen yaddaşlarımı, mikro mühitmim onlara əvəzində güclü intiyasiya (fəhm) vermişdir?! Bu işə o deməkdir – indiqo tiplilərdə yaradıcı enerji, səy, inadkarlıq keyfiyyətləri mövcuddur ki, bunları daxili potensiallarından alırlar, nəinki zahiri auradan, mühitdən. Belə uşaqlar tənhalılığı sevir, ona can atırlar. Hərçənd tənhalıqla bir romantika, azadlıq, sərbəstlik hisləri duylur. Alman filosofu Artur Şopenhauer yazırdı ki, kim tənhalılığı sevmirsə, o, azadlığı da sevmir.

İndiqo uşaqlar başa düşürlər ki, sağlamlıq üçün manəvi inkişafı, bəşəri dəyərlərə yiyələnmək lazımdır. Belə ideal olmayan uşaqların *ruhi iddiələri* tərbiyə sayısında aradan qaldırıla bilər. Xüsusilə ibtidai sinif (yaşı) uşaqlarından başlamaq məqsədəyindən: özü də şüurdan. Bir həqiqəti unutmaq ki, bədən məhv olur, amma şüur yaşayır. Deməli, uşaq dünyaya geləndən sonra insan olaraq onun şüurunu inkişafə qədəm qoyur.

İnsan psixikası uşaqlıqdan düzgün olmayan tərbiyə valideynin amansız hərəkəti nəticəsində enerji akkumlyatorlarının pis vəziyyəti ilə tamoli qoyulan nüanslardan, qəribalıklar xaosundan ibarət fenomendir. Məsələyə uşaqların timsalında yanaşsaq, onlar (indiqolar) özləri üçün başqa enerji mənbələri tapmaq məcburiyyətində qalırlar. Neticədə hətta qeyri-adi hərəkətlərə yol verir, kollektivdən, ailədən uzaqlaşır, tənhalıqlar.

Tərbiyədə belə laqeydlik maraqlıdır – normal uşaqların da hərəkətlərində mənfilik yaradır. Valideynlər, əsasən, *uşaqların bilik alma cəhətinə* nəzarət edir, sanki repetitor funksiyasını yerinə yetirirlər. Bəllidir ki, uşaqlar əvvəlcə valideynlərinin təsiri altında olur, sonra ətrafdakıların hərəkətlərini qəbul edir, mənimsayırlar.

İlkin məsuliyyəti ailədə axtarmalılaşdır. Psixoloq Z.Freyd göstərməsidi ki, uşaq hər şeydən asılı olmayıraq, anlamadan valideynlərinin, yaxud onları əvəz edənlərin hərəkət-rəstər modelini mənimsayır, öz şəxsiyyətini formalaşdırır.

Uşaqlarda indiqolğun ilk izlərini sezməliyik. Ona görə ki, onlarda mücərrəd təfəkkür inkişaf

edir, əyanlıq, müşahidəyə meyl yaranır. Tərbiyacı bu keyfiyyətdən yararlanmalıdır, onları məqsədçiliyi fləaliyyət istiqamətləndirməlidir. Belə qırılı uşaqlar cəmiyyətdə öz qabiliyyətlərini ortaya qoya bilirlər, insanlarla ünsiyyət girdirlər, daxillərində ilahi fəzilət yaranır. Filosof Pifaqorun fikridir: "İki şey insanı Allaha qovudsurur: cəmiyyətin xeyrinə yaşamaq və həqiqəti danışmaq".

Uşaqların iç qatından üzə çıxarılan, tərbiyə olunan bir anlayış var. Onu "dütünsən tarzı" kimi formula edə bilərik. Əlbəttə, bizim tərbiyəçi-müəllimlərimiz bu anlayışa geniş həcmədə yanaşmasın, ibtidai sinif sagirdlarının təfəkkür ilə eyniləşdirməsin. Böyük işveç psixoloqu Jan Piagetin nəzəriyyəsi belədir: *Bir ideyəsində uşaq yetkinləşənə qədər onun heysiyatının inkişafı bəzi keyfiyyət dəyişiklikləri mərhələsini keçirir.* Digər ideyəsində uşaq ətraf mühitlə qarşılıqlı təsir qurur. Heysiyatın dəyişməsi dütünsən tarzına əsaslı təsir göstərir. Jan Piage bu kontekstdə (fikirleşmə tərzində) hissiyatın inkişafını dörd mərhələdə fərqləndirmişdir.

*Birincisi*, 2 yaşından davam edir və səda fəza təsəvvürleri,

habələ, əşyalar birbaşa fəaliyyəti ilə müsəyyan olunur. Məsələn, bədən üzvləri bədəndən ayrılmış kukları sinamaqla elə düzəltməyi təsəvvür edir ki, tam kukla şəklini alsın.

*İkinci*, 2-5 yaşarası dövründə uşaq aşyanın mövcudluğunu başa düşür, xarici görünüşünü təsəvvür edə bilir, lakin zamanın təsisi ilə yaranan dəyişiklikləri anlamağı bacarmır. Hərçənd uşaqlar mühakimə yürüdürlər, lakin mənqisiz alınrı.

*Üçüncüsü*: 5-10 yaşarası müsəyyan olamlar kafi qədər əyanidırısa, uşaqların gücü montiqi məsələlərin həlliinə çatır. Məsələn, dünyada hansı çoxdur: heyvanlar, ya qoyunlar? Sualına:

- Heyvanlar, ona görə ki, qoyunlar heyvanların hamısı deyil.

- Cavabı həm in de ləkənəkdir.

*Dördüncüsü*, 10-15 yaşarası mərhələdə uşaqlar gümən, forz etdikləri məsələləri haqqında mənqisi mühakimələr iraliında sürürlər; bu fikirleşmə tərzini elmi təfəkkürün möhsulu kimi yozmaqlı olar.

Əlbəttə, bu mərhələdən digər mərhələyə kecid qəflətən olmur. J.Piagetin *aqli inkişaf modeli* konkret, məfəssəl sayılır.

Diger modelə rus psixoloqu L.S.Viqotskiyə məxsusdur: Uşaqın düşüncə tərzində mühüm rol müxtəlif vərdişlərin qazandırılması, öyrənilməsi deyil, uşaqlıq mədəniyyətin aşıllanması, gerçəklilikə yeni elmi yanaşmanın formalasdırılması oynayır.

Bunlar bağça yaşı uşaqların "daxili portreti"ni əyanlaşdırır. Amma təbiyicinin fəaliyyətinin diger məsələləri ilə qarşılaşması istisna olunmur. Etiraf da yerinə düşər ki, pedaqoqlar bu sahəni unutmuşular. Ənənəvi yanaşmaların sanki əsirinə çevrilmişlər. Nə vaxtsa qayıldıcağı ümidiyi itirmirik... Bəs ki, bəzi məqamlar nəzərdən qaçmanmalıdır.

Dünya təhsil və təbiyə məkanında insan fəaliyyəti, onun hayat tarzi ilə bağlı maraq doğuran müləhizələr irəli sürülür. Bu fikirlər müəllimlər, təbiyəçilər (bağcada fəaliyyət göstərənlər) və valideynlər üçün əhəmiyyətlidir. *Bircinci*, insan (uşaq, yeniyetmə) öz maddi ehtiyacını ödəməlidir və bu barədə fikirləşir. *İkinci*, insan özünü yaşatmağa ehtiyaç duymalıdır; bu hiss onu sosiallaşdırır. *Üçüncü*, insan yeni maraqlı sözfikir çıxitmaya borcludur, xüsusilə uşaq (məktəblilər) bunu həm təbiyəçilərləndən, həm də

müəllimlərindən gözləyir: *Dördüncü*, insan haqq-ədalət işinə, yaxud işin obyektiv, humanist icrasına ümidiini itirməməlidir.

Bu sıralanmanın sayını artırmaq mümkündür. Lakin məsələ doğulan və tədricən sosiallaşan insanın - varlığın mənəvi və maddi istəklərinin ödənilməsidir.

Uşaqlara azadlıq fenomeninin aşlanması diqqət mərkəzində dayanmalıdır, program və dərsliklərin məzmunu dövrün tələblərinə uyğun daim yeniləşməlidir. Onların yaşı xüsusiyyətlərinə uyğun olaraq Azərbaycanın müstəqilliyinin qazanılmasına əhəmiyyəti izah edilməlidir. Məsələn, bağça yaşı uşaqlarda əmək təbiyəsi mövzusu, şübhəsiz, lazımlı mövzudur, amma saatların ayrılmamasına ehtiyac yoxdur. Əməyə, onun sosial və exlaqi fəlsəfəsinə münasibət dayışmışdır. Bağcaya gələn balalara əməyin sosial mahiyətini, məntiqini, insanı bu işin (əməyin) neçə illər yaşatmaq imkanına malik olduğunu başa salmaq garəkdir. Azad əmək, sərbəst düşüncə mahz insanın 250 il yaşamasına zəmanət verə bilməz, lakin müstəqil dövləti 250-500 il qoruyub saxlamaq mümkün arzudur. Bu uşaqlar

kiçik yaşlarından bunu anlaması bacarmalıdır. Nəcə ki, pedaqogika elminda "düşünə torzi" bu istiqamətdə formalşmalıdır. Bu heç də o deyil ki, yalnız uşaqları biliklə "yükləyik", xeyr - yuxarı yaşı qruplarında uşaqlara həm sözlə, həm də əyani vəsaitlərlə dövlətçilik ruhunu aşılamaq lazımdır. Ona görə ki, uşaqlar müxtəlif səviyyəli (həm intellektual, həm də maddi durumdan) ailələrdən bağcaya gəlirlər, əvvəlki dəhə 10-20 ilin cecuqlarına bənzəmirler. Deməli, onlar cəmiyyətdə baş verən yaxşı-pisi, normalını-ifratı, halalı-haramı və sairi görürler, müşahidəciyə çevrilirler. Gələcə uşaqlarını aldatmayaq... Daha doğrusu, uşaqları o dərəcəyə çatdırmaçıq ki: a) şəxsi mənəfeyi üstün tutmasınlar, b) əzələrini goləcəkdən layiqli kadr kimi təsəvvür etsinlər və buna inansınlar, c) valideyn zəhmətinin nə demək olduğunu dayərləndirsinlər, d) tarix pulu, maddiyyəti yox, mənəviyyatca zənginləri yadda saxlayır. Keçmiş İran şahı M.R.Pəhləvinin etirafı necə də iibrətlidir: "Bu qədər milyonlarımdı olduğum haldə, doğma torpağım məni qəbul etmədi".

Deməli, mənəviyyat qalibdir. Tərbiyəçi öz məharəti ilə uşaqlann kövrək qəlbini şəfqətlə yanışmalıdır, onların baxışlarından müthüm sirləri "oxunağı" bacarmalıdır, axı bu ayıq və çevik uşaqlarda "sirr" coxdur!

Çağdaş uşaqları azadlıq ruhunda, intellektual səviyyədə böyütmək, həyatın və insan psixikasının "görünməz" tərafərini görmək, sağlamlığını bərpə etmək yaşlıların işidir, gecikmək olmaz. Fəsədləri rəsmiyyət xətrinə ört-basdır etmək gelçəcimiz üçün təhlükədir. Sağlam nəsil cəmiyyəti sağlamlaşdırır, valideyn məhəbbətini, eləcə də dövlətçiliyi əbədiləşdirir.

Sonuncu birincini tamamlayır, onlar bir harmoniya yaratmazsa, xaos baş alb gedər, nizam pozular. Bunları yaşı nəsil görür və fərqliqə varır, bas niya laqeydəlsəkir?

Kiçik yaşlardan uşaqlarda ana-atə sevgisi aşilanb qorunmaşa, cəmiyyət fəlakətlə üz-üzə dəyanır və yaxşı aura alınmaz. Gőzümüz qarşısında ailəsinin, övladlarının bir gecədə atib gedənərin aqibəti faciə ilə natiçələnir. Enerjisini yad qadınları qurban verən atalar (onları "kişi" adlandırmış çatdırır) dizin-dizin sürünen övladlarına yox, Vətən

torpağına pənah gətirirlər. Yaxud gənc yaşlarında gülənsiz insanı ehtirasının qurbanına çevirir, taleyinin işini söndürür. Özü üçün ruzi yığan, özündən qat-qat ağır yüklü yuvasına daşyan qarışqanı – canlılı bir harın tapdalayıb “uf” demədən keçir. Bu adamlar da unutmayıq ki, bir zaman uşaqlırmışlar...

Uşaq xarakterinin eniş-yüksəlişi təbii haldır və mütəharrikdir, onu vaxtında görməli, ram etməliyik, özbaşına buraxmamalıyıq. Biz öz yaşıımızı onlarda axtarmalıyıq və tap-malıyıq ki, bizi əvəzləyəcək nəsildən arxayın köçək.

**Məqalənin elmi yeniliyi** odur ki, burada uşaq tarbiyəsi ilə dünya tacribəsi ümumişdirilmiş, mülliəf mövqeyi əsaslandırılmışdır.

**Məqalənin praktik əhəmiyyəti və tətbiqi.** Məqalənin praktik əhəmiyyəti odur ki, burada problem baxımından müasir dövr üçün mühüm əhəmiyyət kəsb edən elmi-pedaqoji ideyalardan istifadə yolları göstərilmişdir. Bu baxımından məqalədəki fikirlərdən program və tədris resurslarının hazırlanmasında istifadə oluna bilər.

**Nəticə.** Ümumi əldə olunan nəticə budur ki, bu gün uşaqların

tarbiyəsində ənənəvi yanaşmalarla müqayisədə yeni yanaşmala rüştülük verilməlidir. Tərbiyə prosesi usşaqın özünüdürkətməsinə istiqamətləndirilməlidir.

### İstifadə edilmiş ədəbiyyat

1. Ziqmund Freyd. Xoşbəxtlik ehtimallarımız. (aforizmlər). Bakı, 2015.
2. Ziqmund Freyd. Musa və tənhalıq. Bakı, 2016.
3. Azad Nəbiyev. Folklorda fasiləsiz transfer və yuxu paradiqmaları. Bakı, 2011.
4. Fərahim Sadıqov. Korreksiya pedaqogikası. Bakı, 2016.
5. <https://psichologistinbaku.wordpress.com/2012/03/13/ziqmund-freyd-bildik%C9%99rimiz-v%C9%99bilim%C9%99dik%C9%99rimiz/>
6. <http://anl.az/el/Kitab/2015/AzI-286943.pdf>
7. [http://transyoga.ru/assets/files/books/sposobnosti/piaje\\_psih\\_intelekta.pdf](http://transyoga.ru/assets/files/books/sposobnosti/piaje_psih_intelekta.pdf)

**Ингилаб Халилов,  
Аллахверди Эминов  
Интересные мысли вос-  
питания детей и их значение  
для педагогической науки  
Резюме**

Статья рассматривается с научно-педагогического кон-текста о роли родителей и дет-ского сада в эмоциональном и интеллектуальном воспитании детей младшего возраста.

Дается информация о не-которых педагогических прин-ципах, а также методов подхода к индивиду детям.

**İngilab Xelilov,  
Allahverdi Eminov  
Interesting ideas about child  
upbringing and their im-  
portance for pedagogical science**

### Summary

The article deals with the problem of importance of parents and kindergarten in upbringing children from scientific and peda-gogical point of view.

This article gives infor-mation about pedagogical prin-ciples and methods of approaching to introvercy among children.